

# Molla Nasreddin

№ 17

Молла Наср-Эддин

Кімдегі 15 көпігі

Насының соннөт сәфәри

Musalman banda Ismail ezi  
kina hansi hevansy kyrban qas-  
sır-kijamat qunu haman haj-  
van o saksi dalana alib canan-  
nam edudermadan duz cannatda  
aparascakdi.  
(Kondarma hadislardan).



## BUTUN DUNJA JOKSYLLAR BIRLEŞİNİZ!

## „MOLLA NƏSRƏDDİN“ ABONAÇ OLMAK ŞARTLARI:

**İdare** ve muassosalar üçün:  
Bir ajlık . . . . . 80 k.  
Üç ajlık . . . . . 2 m. 40 .  
Altı ajlık . . . . . 4 . 60 .  
Bir illiq . . . . . 9 . —

**Uvanı:**  
Başq., Qəzən Poçt  
quçqal № 64.  
Telefon № 83.

**Aдрес:**  
Baxı, Çapar-Şostovas  
yana № 64.  
İzəfəs № 40-82.

**Zəhmətçəvər və xidmətçilər üçün:**  
Bir ajlık . . . . . 60 k.  
Üç ajlık . . . . . 1 m. 80 .  
Altı ajlık . . . . . 8 . 50 .  
Bir illiq . . . . . 7 . —

## Mehərramlıq tə'zisi çox qəzel maşğelədir.

Dogordan doğra - mahərramlıq tə'zisi çox qəzel maşğaladır.  
ancak bəşrəth, basırıth!  
Neca masalan?

Bəloq - qedirən məscidə, aqşırsan, cami dyst-əşnə, caj kələn cibyk, sehbat, pardə da ləndən bir, para - avardadın qaz - kəs işi da ez kəjdəslə; sonra - mərsija, sabət busat, camaatin ağlamak, basırmak. Sonda qər qı uraqdan aganş tə'zisini sakılışsan - uraşdan də qəz jaşı - qursan - və uraqını bosaldırsan, qı aganş ittifat - sən axırda nəcət verəcək, və hırdan gilmandan sən bir sej catاقاد.

Xyb! bynlər çök qəzel.

Əmmə byrada bir balaca catılıq kabaga qəlib cırıq. Sənədli hamisəna vakt lazmıdər, aqşıb: Bynlər beqar adamın işidir.

Byns qərqəq yntimyak qı kabaklılar da bejyq - bejyq xu-

lmza - «Bajky»

## MUXBIRLƏRİMİZƏ BIR TƏQLİF.

Hər bir muxbir möqübyi - bizim için çok lazımlı, bir sejdir: o möqübyindən biz material alıb məcməyimizdən çap edirik.

Neca qı dediq - by bizim için bejyq bir qəməqlinqidir.

Ancaq - muxbirlərimiz - byndan佐avjide daxş da bir bejyq qəməqlinq biza edə bilərlər: o - da - obənə məsələsidir.

Əlbitte - hər muxbirin dəvr - strafında - mərif maraklaşdır - və gozə - sərənə tovadər - jok doqquzildir, və bynlərən cəkanca ancət işarə lazımdır qı məcməyisə abonaç jalısanlar. Byrada belələrinə məhəjad averiq qifazlıqları, qı odi muxbirimiz pozıfo sidir.

Byns da bildiririk qı muxbirin by xidməti idarəmiz tərəfindən - məqəfətsəz kalmışçıkdır.

IDARƏ.

## Telegraflar

Qəncə Kommyunxoz müdirləri - və flan Haç və ya flan Maşadi - Qarbalıq qurunun bir vəzaktsı və yelki bir kəzəcən eljib duqanıñ qəbəg baglılarında və məscidə qedirdi və qurun çok hissəsinə orda sarf edirdi.

Əməma indi qı biqarçılık ajaminbənd qalib cibkməsən zahimat asırına - indi daxş o kədar mustuxor adam təpləşməcək qı qəca və qunduz məscid - də lot - pot - mərsija və səhəbərəndən oynabızlışlırmış.

Ordybad-Kaz çoxyclar jyr dy mudirəsi Xanım mehdibəyeva işçi və xidmətçilər ilə rəftərə o kədar qəzəldər qı hər qun mahallili komitətə xidmətçilər tərafından siqajat telegrafları qalmadıqdır.

## Muşavərə.

Mahərramlıq jetisməsi münasabatı ilə Byrabad da ag Sejdin oğlu Hacı Mir Jisif Aqanın taht rəjasatında butun dairədə olan Molla, dərvish, mərsijaxan, tasa baxan və qəbəq jazanları müşavərəsi olmuydur. Müşavərədə zidəqələrə bəkəlməydir.

1) Mahərramlıq üçün həzirlənmüş plan 100 fajız həjatənəqirilən.

2) Molla və mərsija pəzə oxşajalar arasında vəzifələr müsəjən edilsin.

3) Məscidlərə qılım, palaz və gejri lazımlı şeşlər toplaşın.

4) Rovza xan və novha xanıtra məsətə tə'zini.

ƏKRƏB.

## Kalmadı

Əsr dəjidi butun - izzati şan kalmadı  
Əsri xurafatdan - nam, nisan kalmadı  
\*\*\*

Qorna kədər azməs el - sançı məhərram dejil  
Sançı aza qunları - məsimi matan dejil  
Birca ovam işinin - qəzbəbbəj nam dejil  
Birca şəbəh qəzdişən - mərsija xan kalmadı  
Əsri xurafatdan - nam, nisan kalmadı  
\*\*\*

Qantlı, kara fəhlədə - ezlərini kandalar  
Məqabla, kyrus dolby - həpsi savadlınlardır  
İşçi kadınlər dərxi - bildigə insandalar  
Atdu kara cadrax - parda flan kalmadı  
Əsri xurafatdan - nam, nisan kalmadı  
\*\*\*

Kommüs əlim tozları - məscidə, mənbərlərə  
Var na kara baglajan - na çəkaran məsxərə  
Rast qalırsan fəkat - bir neçə məmən xərə  
Sysy minacat, azan - molla - da kalmadı  
Əsri xurafatdan - nam, nisan kalmadı  
\*\*\*

İndi dəha qışda - dəstələr ankəmrəjə  
Qic kocı arvartular - çəqəşəni çarmayıb  
Bəmbələl Səfər qışı - başımla sandurmajır  
Tabi dejan, nej calan - bir xylikan kalmadı  
Əsri xurafatdan - nam, nisan kalmadı  
\*\*\*

Marsilija, novhə - şəxşətə atum  
Ərədə məvhüm olan - hər sejə atum.

## Okydyclar cavab versin.

Bir qun maqtob müdürü müslim - lundan xahiş edir qı, statistika işi xüssesi vərəka da olan səvvallara cavab toplaşın. Müslim vərəkəni alıb simla daxil olyr və işa bə - lajaraq bir saqırıdən söryşir: «adın na dur?» Saqırıd qimin - ma - nim? Müslim olətdən sonin! Sa - qırıd: Nəcadir! Müslim familialan na dur? Saqırıd qimin, mənim? müslim aklär bilir səyratda, albolda sonin, by na svyaldar har safar ve rırsın? Saqırıd alidor. Müslim ne - ca jasə var? saqırıd qimin, ma - nim? dediğidə, müslim bərç hırla nıb. «jok momim» dejir. Saqırıd soyluk kanlılaş ilə «sizin müslim ja kərk ja da kərk iji ja - sunşə olar» dejir. Müslim saqırıdın by cavabından keçjə qolub oni simdəndən çəkar. Müdr müvənisi by usqə dərə zəmanəti duşərsə qurub sabobını soryr.

Saqırıd avħalatq nagħi elodiq - da müvənisi qurur qı, saqırıd byna qoz viryr, aksandan barç qəs - rəb ou müslim odasına apars, toħħam etdiġi bir zamanda müdr qalir. Aħvalatdan muxbir olyr: oz jidher, oħra - «məsved - ləzzat - ista - jenda bieħden kallur, chej müslim - men byradajns» dejir. Dema istaħla jaħiż -

## Ona jaraşmaz

Jag-sabuż zawodı (Qəncə) fəhləsi Caferof zavodda işlə - janda ajda 60 manat məsətə alırdı. O zəman Caferof na kijmetli paltar qıjar o da bən qez - nu atılımaq, dyxylamag, du - sunordi və eżumon - jokşıl bir qəntli kəzəb olan avradsada qok sevərdi.

Sonra Caferof ilari cəqil - di birlilik kooperativində 150 manat məsətə ilə xidmətə kö - iydi. Caferof jaxş paltar qei maq və ust basunu dyxylamak ejrondi. O kylkyl etdiji koope - ratifidə jaxş paltar qibj də - kikkədə bir dəfə juzunu pydra - lajan və dyxylanın kassisırga eħbi - oldy. Tamiz qibj tamiz dolanar sijaliv va nazħħeb. Qulzar qəntli kbzbdər, pydra - şib, atiri jokdry. Indi da o Ca - ferof jaramaz.


Qulzar ona o vəkti jaras - arda qı o jokşıl, cırçin və ajabi - patavalib bir oġlan idı o kassirri qimi ajda 100 manat məsətə ala bilməjan, ancak Ca - ferofun zəhmətinin qabip boz - başınan bissir bir ev kədūn - dır. Artuk onym ilə bir jerdə ja şamak adama lazzat vermır.

Caferof byny «kandas» və kassirrisi albu Qulzarlaq qəz - jaslar teqeq - teqeq oħra salib və qada jaxş elədi.

Cunku artuk o byna jaraşmaz.

JOKSVL

## Mənə na var?



Molla ami mənə na var qı, Cyl fi bir darçılık armāni turq maqtob müdürü Sahak Rafajalın bar qı qeffi olar qutuq işçorisindən qo - bu sezər darsaşar.

Hatta 14 aypre qəssesi möhə - qelləmaraq tijatrodja jażaq mila Co liib Ibrahimim beq qellə - mar heç qeffi baldı darsda ver - maż.

Aj molla ami, aksi bir dejan qo - raq qı mana na var. Müslimlərdür qef edilir.

«Jeffi -

# NARPIT.

Burasında har qas' biliq qı.  
Narpit tərcüməsi səslə  
kin karması dojdymak demənə  
dir. O dyr qı, ALLAH ƏQBƏR-  
RİN DUZUN VƏKTİNDƏ, ja-  
ni içqi duqanlarınşın baglı bur  
zaməndən — jolyn bılardı  
onun NARPIT düşü. Cəmər ar-  
habzi kürk jadımsalı oradıq-  
lardan birisini dat edib de-  
dim: Banı bir pors çarkof, bir  
kabbdı. Abqosar illitaf et. qe-  
rum-başına nə qolar. — Dedi-  
mənə qaraq bir kədar ocarat-  
da dyrasın va bir kədərda iba-  
dətə magşıl olsan. Nə isə kar-  
nınac ac oldğundan oçretə  
dyrdym. Takriban iki saatdan  
sonra jer bozaldı-fil-for aqla-  
dim, bir kədar da qəzəldi-qər-  
dim haman soxs varid oldı-də-  
di, manə nisbat na killykyñyz  
var. Dedi-qisimini sozu bir olar  
“Bir pors Çarkof, bir danadı  
məqibər suju iftəf elə. Dedi-  
bi stat, bir kədar aqlaşdır-  
dım şərdim is yznyndır. Kolt-  
lyndıñ bir çök gəzelərlə var  
idi. Onlars bir kər okeyib kyr-  
tardımdıqdan qı, “JARDAN  
JENİ JÖKTÜR XƏBƏR-M-  
DƏR.”

Axırınları by qışının jan-  
na qılıf dedim; qısı, kyrat qur-  
sun axı. Nə isə — vət qordin bi-  
kəbünçur işindən bir kədar mal ci-  
apı, iki kurk kartoska, bir ka-  
darda o andıbra kalmışdan və-

## (FATƏHƏXAN)

Naxçıvan det komisiya aşxanasi müdiri həsrati Suleymanın hissə vədməti.

## AŞXANA.

Det komisiya aşxanasi — madisə çok olybdu şajan  
Onda qı edildi təjirin — Sadr həsrati suleyman.

Kab, kocaklarda vardır — Cirq, zibil nadə nazafat  
İstəqanlar silinim — Jokdu zərər qasafat  
Bit, bira, karşakdan — borularında jok olamət  
var nazafata hamisə — Çungu dikkatli Suleyman  
Pisiliñ jəman ijindən — Jokdu nəfratli Suleyman.

Bi nəva byra qələndən — qılı qimi Solybdy rəngi  
Ham avydərət latubdur — Əmə dər qeydindir qını  
Canlıñ basbəs rütbət — Kəsclər olyb qəhanə  
By clob basbəs qasimis — eksi, şəhvəti Suleyman.  
Kat, olybdu istəshası — Jokdu kuvvəti Suleyman.

Aşxanada var bir oglan — ism naqı halçə ogly  
Har necə qozəl is olsa — byndan orda arxaç ogly  
Jazmajar fəkat by işdan — qun doğan nadə dac ogly  
Mətləbi hamı bilib tə — Arta-hərəmatli Suleyman  
Hallac oglyna oləcək — Ham mahabbəti Suleyman.

## Balaca kəzərlər.

Faxralı, ya cülli bilydy (Qazax)  
Qəttirindən balaca kəzərlər. Əra ve-  
rib, nisnələrlər. Cimla mətbədi  
kəzərlər qərməma. Kojməsənə  
məmələn Suleyman. Mysx xanlıq de-  
muglalar.

Molla ami bize dogry nəzər sal  
Boglydy allarda balaca kəzərlər  
By hal ilə işasən jol, ehtimal  
Bizim by jərlərdən balaca kəzərlər

Cəkmajır bir şejdan hala baş-  
ları  
Axşər qəzərlərdən karlı, jaşalar  
Anlaşır atalar na kardaşları  
Elur mahallərdə balaca kəzərlər

Faxralı Ibrahim jer väqifidir  
Onyx qəmaqcısı kara Əlidiir  
Jeddi jaş kuz sevan işi daldır.  
Nişanlıb ja arda balaca kəzərlər

By Ibrahim jaman pilly, mal-  
ludur  
Hajəf, cavan deñil bir az hallu-  
dur  
Cok arvat alandır, Kıl-kalludur  
Qantda ja şəhərdə balaca kəzərlər

Byra kalsın indi qədəq cirliği  
Məzəhləjə, İmlanlıja, diniňja  
Mumqun deñil qəraq artıksı-  
lijə  
Qədəq by qantlırlarda balaca kəzərlər.

Cinfi, Hüseyn olyg Mahomed  
daij  
Qirdi o maqtəbə neça bir ajb  
Dejdu muallimi, katib, araya  
Aqlasıldı darslarda balaca kəzərlər.

Məqtəbin kapısı qəsdir hər  
qun  
Adaxlı bazlıqqa qalırımis — duş-  
qun  
İsa taşqıllar baxşalar elçün  
Nagbılıb dillardır balaca kəzərlər.

Jeni muxbirə

## Çağrış.

Molla ami biz jıkçarlı kır-  
xyn (Sırvan) ləsləri kymar  
əjnənamakda sarxoslykda və in-  
tirili də ożumzu zorbəti ad-  
landırıb başqa qənfəhləri-  
nidən janşa qəzürlər.

İmza: 7 KARXV NƏFHƏSİ.

## Numynə kylyb

Kylbyldarda - qəlanər otururlar. Dog-  
rydan by taxta tıxtalar madanı  
usylşadı adamı, çok incidir,  
kýrbanan kalan deşəqlər.

Kylyb mudası Bala bəjim  
xaladı bizim jen jetmə kəzərlər  
qımlımlaşdırıb aylıbca bir ar-  
vadıbdır. Əjnində 12-metro ja-  
mərdən parçadan tyman, ysag-  
num besimində bir tarafda ko-



run halını nazara alarak kylbyb  
bir dənədən olsın taxta, taxta  
sokmamışdır. Kapudan içarı  
qıranda qurşanın kaşqan ata  
baba kajdası ilə kalın, jinyu-  
şaq daşqlar düzüldüb, kədərlər  
rahatca by daşqların ustunda  
ələşib (kədim molla maqtəbləri

Kəmisi,

## Qəncədən

Sı idarəsində çalışan cəsən  
Kyda-uisiye çəl işləjib jöryl-  
dygınan öz manzılındən əcedar  
qan çəsəbi. Birlik mehnəxan-  
nasında bir arvadın manzılına  
soxylımyşdərsəda məsa ilə çə-  
karılmışdır.

Kollektiv.

Birlik aşxanassında kollektiv  
sülyə salan qefiləri cıskar-  
mak üçün jen bir kollektiv təq-  
sıl olynnısydr.

QOSILMIŞDIR.

Sərvəni xala öz evində is-  
tirahato magşıl olandan bəri  
Qəncə avtarlar arasında  
dedi - kdy qasimisidir. Bir çök  
avtarlar danışmaga söz tapa  
bilmədiqlərinəndən juraqları  
daxıxməddər.

İmza: Tuluq dytan.

## JENİ OCAK.

KUBATLIDAN:  
Qəndimin adı Tatar  
Adamalar Katar - katar.

Derdə minir bir ata  
Arvad, oğlan, kuz, ata

Qəlirlər ocağıma  
Qef verəcədamı.

Kabakcə kabulular  
Qaraq edisini çara.

Apararak içarı,  
Alıram qort xanıçı.

Tez vyrıram dağınan  
Sagaldıb baş - kylagın

Ejbişirən sappa-sag  
Kajdub oğyl - ysag.

Jola duşur by destə  
Qol bir ajrı xasta

Jamandı bıynan dərdi  
Karmı çəlo dabərdi

Dejir doğa bilmirəm  
Bir sahat dincləmirməm

Əllərimi jaglajb  
Karmına dıy baglajb

Dogzydryb o saat  
Kırtarıram solamat

Əllərimin omagi  
Kadınları qəbəq:

Avişdərib hər sahat  
Zalimatim olmır hədər.

Sığın, qepin jatırs  
Qədib rahat otyryr.

Manım alım şifadır,  
İşim zavki safadır.

Hər sejdan qolş rəjim  
Dünjada jodxýr tajim

Oengim təcrübə  
Bir doktyram mazlı

Jeklyrsada savadım  
Hər jərdə çukub adım

Azimidur Ocak Cəfər  
Kəzəncəm çok muxtəsə

Istot

## Jazycsalarımbız ilə dərdlaşma

Tavşandan h. z. imzası ilə jazaca-jazsarsanı aktiv muxbirlerimizdan M. Maharramofoldaş qant syra sadri ta'kib edio killykänden cəkerməsdir.

Bizda siza jazur ilə oysa iş - şayda sadri jaxş, elçib ony is - şayda qanar etmədir. Maharramof, oñdan kabab Tavş muxbirlerin başına qəflənləri qərməmədikim; faragat dyrşdi - iş dan cəkərəməjəd.

Hacı Kabyldıbrigada imza si ilə jazana-Jazsarsanı Kalinofka-xila mirzali qəflənlərinə dənbrigada-qəntədə butunqənt-

ılıri-hətta məqətbəndə 13-ca dana ysak kalan müallim «Pörosos» və paşa munasibəti ilə qəflı qermüşərdir.

Bizda sənə cavab veririq şayda: Muslim, işçinin piş oldygyny wə adamsın jaman hala salınmayıncı qəntilərlə qəstərməq üçün eñunu qeffiliyi vyrmsydr uşaqı Hacı Kabyldıbrigada doktor Nazarətan, shalını içcədən iq-ramırdıq üçün eñunu qeffiliyi qoyub qıçırıcıları saldıroja saldıroja qızır wə kysys, işçə onlar həkikətən qəflənmajırlar.

## Yşaq olmajan arvatlara

Məhtəməna bacısları man neçə idir arə qətmışan, ancak inđı qimi ysagım olmırydı. Man çok du'a dərəmənlər səlavəjəndən sonra by işa jaxş, wə asan bir çar tapdırı, tacribə elədi wə ysagada kaldımı. Ona qara butun mən qonda olan bacıslardan dərəndən kyrənənək üçün təp-İngülə çərəni Molla Nəsreddin vasitəsi ilə eñlər etməyi özüma töre bili mən qı lamba ysagı olmənənlər oxşar ejansımlar:

## Məxvanda toj - bajram.

## Artelin fə'alijəti

Cənab Artemof canı Nar-komzən killykçılara ilə Mü-sebiqiliğinə bagəndə məsafə birin-de qəfa azim olmırılsı.

Bir xym şərab tənəvildən sonra şaxsej başlandı. Natiçəda Artemof iş idarəsi sadri, 8 agronam, üs zaolog wə járlım dzyzy paqızı xamşular pjan olyb bir birinə o kədar qətəq cəldilər qı baxan dejardi qı bynlər şəntənlərdən tarbiya tapmış sejtən bazar müssyrmanılarından dərlər. Byna na de-mən! Artemof dəstə başı fir-kaci, ajda 4-juz məqsən qəniaq liq iilə 1/2 dzyz kədənən şal-eh çəkəcək.

DINSIZ.

Nardaranda (Bağı) olan kolxozyın inaq arteli çök beşiq fə'alijəti qəstərməqəddardır. Artelin kifməti wə qəzel inaqları çök sud versin wə çəqləşsənər deyə onlara jemali parhiz etmişərdir. Belə qı o qəzel inaqlar qənlər ilə aks kələflər wə iqidimətçi kələbdərlər by hejvan lar aqəbdən coşmuş qəzələrənən bəkəf qəş şəşlər teşürələr. Həla dana wə byzovlar ja-tıva təvəhənlərinə dərəmənlər kədar şəhər palçık wə zig oldygundan onlarsın jerləri dəha jymysak wə rahatdır. Allih by artela baxanlar salamat eləsin.

PÖNDƏK.

Müallim çok jaxş tarbiyəci oldygundan qandıq qıçalarında kəzərlər wə cəvənlərən a'sik, ma'syka məqətbələrinə rəst qalib tapmak olar.

imza: AKTİV.

## Xırda xəbərlər.

- 1-Maj munasibəti ilə Pojly qəndində (Kazak) verilişte teatro taməşası başlandıq wə parda kalkıldıq halda qant komsomol ezaq qətibə salona qırıb taməşəclarə wə son rada səhnəsən qətbə oyun çökərən komsomollara sejmüs wə ojyny ojanmaga kojməşədir.

By barədə içi rəvəjat var biri bydyraqi ojny qətidəbdən işsiz başlandsəgənən qora ony acıbu dtyb koymışməs. Bir da bydyraqi qətib həzərlərli bər qeffi olyb by işi anlamadan eləmişdir.

- Har haldə rəvəjatı biri durustdır.

- Kazaxda içi ysagılıb bir arvadız zapasda olan doktor Karasoraf, orduybadı 10-15-na far arvad alsbəsənəndən sonra Naxçevana denmüshər.

Aprel aylınnı 12-sində Tərəlan Xanlımsı albb. Məmməd 3-nə bosənər by 60-jaslı kaveler indido 14-jaşında Xanlım adlı bir kəz alımsılsı. Belə seybiyörələr doktor canabərlər Şeikh Qarim həzərlərili ilə jərsə çəkməsdir.

- Tavş kooperativi müdürü Misək dajb qəçən qun ony kilyubda tankid edən artısların bir balaca jenqini dəslərinə vermişdir.

## Tərbijənin sehəbtə.

Kasım Ismajlof dəjirəsi (Qəncə) varvara qant məqətbə müallimli Xəlil Namazov məqətbədə oxşyan ilə kəzərlər ilə bej la sehəbt edir: «Kəzərlər bax mandan siza amanat: qonlunyz lap çok sevdiji adama əre qədiniz.

Müallim çok jaxş tarbiyəci oldygundan qandıq qıçalarında kəzərlər wə cəvənlərən a'sik, ma'syka məqətbələrinə rəst qalib tapmak olar.

imza: AKTİV.

## Aclığa mubtəla olasədər!

By axşı qınlarda Hindistanda terəjan olivalatı: kanlı, müsimadımları, tətilərlə, kəndi və başkalərlənin dytymaları - nə ökyükdə banını jadıma bisiq ilə sicanları avhalatı də sur. Bojla dejirəl qı bir evda bir bisiq çok fəkan edirims; bynnən olindan sicanlar təngə qılımşırımsı, har bir janda fəkirləri qərəmənşər dərələ qəçərlərmiş, o dır qorkyndən həc bir sican cur at edib baybraç əsəkməzmiş. Bisiq bəkəb qorur qı emri bojla qəçərəsənəcən hələqə olacaqdır, o dır qı har je-rə eləm japsırıb qı bir dənənə təvə etmişim, ezundə Maqəq qətimişəm, byndan sonrə hec qasa daqib dolasmajacagam. Səçənlər by bildirilək ökyükdə bər kədar bisiqə inanmadsırları emmə qet - qeda ony sənədlər. Qərdələr: həkikət dəda həq qasa daqib dolasmış. Camaata səs duşdən bisiq təvəbə astəqfar edibdir, hec qas ilə

NƏ CİMLİ.

## Naxçıvan xəbərləri.

- Naxçıvan huquymənən xətəxənəsinin jaşandan qəçənlər bejhis olyb salamat isə xəsta; xəsta isə salamat olyr. Binanın torəfəndən cəmdəq kokysı qalmır; bəşmiş taj, əməs il və pisiş lasərlər olmadıqdan dər-təməzdird. O dır qı xəstə xənədən xəstələrin əhəsiyə - ma'lyatməndən xəbar ałsan 99%-va bələq 100% sagdalgıb; hamı qəzən ilə dijagrəndən qərəcaqsan; hamda doktor başlı dili ilə dejacəqdır.

- Huqumat kilyubda (imdi fəhla qəndi kilyub) nard taxta ojynıyyən (a'sirindən müallimlər müjən 15-16 məqətbələr) by rəyakacaları, halda ajan 4-dən biraxımkəndərlər. Belə qı şəxsləri saat iqija kədar Şəbəs byrəndən sonra jadıskərləndən sahərləri saat 11 - da məqətbə qəla bilişlər. Bir para rəmətələr məjəyən 5-6 qaz məqəq qədərçən xalkı bagla-rında bir danəda olsyn meyva-ladır.

DƏHRI

## \$IQƏSTƏ.

Əzizim savablı  
Kazandırıb savablı  
Kyrbən qəsan qışıl  
Təq jədiar qəbabı

Əzizim ondan birin  
On bəşdən ondan birin  
Hec qışı pajlamadı  
Ətinin ondan birin

## Tənkid və bibliografija.

«qəncənin tarixi»  
Jəzər Karpozov. Qəzəlçi  
capolyanıcadır.

Qıtələ belə başlanğıc: «Qan  
canı sah abbtı bina etmişdi.  
Byrada qapıdan turqlar iran  
dan, ermənilər issa turqıdan  
qatırılıb, ləhrədirilmişsər.» Dyt-  
ak qı: Karpozov duz dejir, bəs  
Sah Abbasdan dertjuz il kabak  
Şix-Nizamı harada imis? və  
onyı Qəncəda qı kabri haradan  
qatırılmışdır; afarın belə Kar-  
vayı qalıq: işi içindən çəkən  
və usluq sərbəstlər qıbı Şah-  
Abbasdan jazähl. Qıtəban bı-  
şəndən içi vəsənəlməydi.  
QƏNCƏ LOTYSU».

## Bajat.

Bən aşikam kyma bək  
palçığı bək kyma bək  
uc a'ma's vermajı  
bələr koma bək

Mən aşikam aq qələr  
hafta qəçər aq qələr  
fevralda mo'as alma  
çəqəzəqilən maj qələr

Açəhədi dairəsi mülliühə  
lərindən.

## Posta kytyşy

Agıstatafada Zəm-zəmə ja-  
zırsanı - 28 Aprel bajramı  
qərimşəq üçün-pambək zavodı  
firka ezaq bəkli İbrahimof jol-  
daş taqşılardan 110 manat  
pytlə toplamus wə o pylandıb-  
ram qunu 30 manat Çalğıçələ-  
rada zərər verib imis wə kalan 80  
mənətən necə idigiy malym  
dejilim.

Bi by maqtibi cap eləm-  
diq. Çünqı halə Aprel bajra-  
mınañın bir ajda qəcməmişdir,  
həkəb-hesab çəqməq həla təzid  
balqa joldas, kalan pytlən jəni  
təstərəcəqdır.

Bord - də - dəst - aşən imzası  
səsli imza kojymamış maqtibi-  
ra kijəmt kojmırıyk və cap elə-  
miriq.

Hejəti təhririlə.

Qançada bazarbaşında Konkordjanın içqi düşgənənə bir tərəfindən Poligraf magazası içqi ilə mubarizə aparır bir tərəfindən Zarja Vostoka gəzətə qəşqu

## içqi ilə mubarizəmiz



KONKORDJA—(konsylarla) nə kədər qı mən varam—əhalidə mahim illədir.

## Jardım komitəsinin canlı ambarı

